

"Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaratmışdır və ona sadıqdır. Bu poetik aləm çox zəngin mənəvi aləmin - ideyalar, fikirlər, hissələr aləminin gözəl inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifade edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi əsimizə dağların yüksərini, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin sevgisinin, insana inamın gözəlliyini"

də çox sevərdi, axı dənizin lap uzaqlarından üzü bəri gələn xəzri həm də özü ilə insanlara qucaq dolusu dəniz ətri getirirdi. Onun şeirləri də belə idi, dənizlərin genişliyini, maviliyini gətirirdi özü ilə. Bəlkə elə bu səbəbdəndir ki, özünə "Xəzri" təxəllüsünü götürdüşdü şair.

Bəzən şeirlərində xəzri müləyimliyindən, onun sərin mehindən əsər-əlamət qalmır, giləvarın əsintisi duyulurdu. Zamanın dilemməsi, ziddiyətləri, harmoniyası, dünən və bu gün, tarixilik və müasirlik, ölümdə belə ölümsüzlük görmək istəyi və s. əksini tapırdı şeirlə-

yərə yiğsaq bir epopeya alınar: "Azərbaycan epopeyası". "Dərələr" mahni-sında: "Əğər ki, yixısam, çinar göstərin, Mən ona söyənəm arana baxım", - deyən şair "Hər yerde, həmişə sənsən gümanım, Canım-gözüm mənim Azərbaycanım!", - söyləyirdi. Başqa bir



Düşündürən poeziya

gətirmişdir". Bu sözleri akademik Məmməd Arif vaxtılı "Ucalıq, genişlik..." adlı məqaləsində yazmışdır.

Nəbi Xəzri poeziyası elə əvvəldən-axıradək o ucalıqda, o genişlikdə, o təmizlikdə, o gözəllikdə qaldı, müasir Azərbaycan poeziyasının parlaq şəhəfərindən birini təşkil etdi. Altmış ildən artıq bir müddətdə ədəbiyyatımıza xidmet edən şairin əsərləri mövzu dairəsinin genişliyi, rəngarəngliyi ilə seçildi həmişə. Zamanın arxasında getmədi, zamandan ucada durmağı bacardı, onun fövqündə dayana bildi:

*Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, gürneşləri var.
Şeir mənim üçün sirlə həyatdır,
Onun öz sevinci, öz kədəri var,*

- deyən şair əslində, şairliyin çətin bir yol olduğunu, torpaqda toxumtək bitən şeirlərinin də onunla birgə əzabəziyyət çəkdiyini, her yerdə onunla qoşa getsə də, fəqət qəbir evinə getməyəcəyini, "bir əsrin yaddaşı", "bir şairin başdaşı kimi" duracağını deyir, həyat həqiqətini poetik dille ifadə edirdi.

Babayev Nəbi Ələkbər oğlu. O, özünü ədəbi aləmdə şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist kimi tanıda bilməşdi. 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xirdalan kəndində tacir ailəsində anadan olmuş, 9 yaşında ikən atasını itirmiş, anasının himayəsində böyümüşdü. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlamış, 1942-1943-cü illərdə ikinci Dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunandan sonra isə 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor, Azərbaycan radiosunda direktor vəzifələrində çalışmışdır. Uşaqlıqdan şeirlə maraqlanmış, "Günəş" adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. 20 yaşında ikən tədbirlərin birində oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmayış, o, geləcək istədədi kəşf etmişdi. Elə onun tekidilə Nəbi Xəzri 1945-ci ilde Yazıçılar İttifaqına üzv qəbul edilmişdi. "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdu.

Dənizi çox sevirdi, saatlarla onun ləpədöyenində oturar, xəyala dalardı. Ona uğur gətirecek şeirlərin çoxu elə burada, qumlu sahillərdə, ləpələrin piçiltisindən, sahilə can atan dalğaların sevgi nəgməsindən sözülüb gələr, Xəzərin maviliyinə bürünüb maviləşərdi. Xəzərdən pərvazlanan xəzrini

rində. Müstəqilliyimizin ilk illərində xalqın başına gətirilən müsibətlər, yaşanan faciələr də qələmindən qaçmadı, sistemlərin dəyişdiyi, dünyanın çalxalandığı vaxtlarda Meydan hərəkatında, 20 Yanvar qırğıncında, Qarabağın işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqı söykəndi. Əslində, o, Qarabağ dərđlərini hələ sovet dönenində qələmə almışdı. Həyəcan təbili çalırdı:

*Kükreyib qəzəbdən od tökür qışım,
Qolumdan bərk tutsun qardaşım gərək.
Qarişsa yad elə bircə qarışım,
Özüm də torpağa qarışım gərək.
Çəkin bu torpaqdan qara əlləri,
Çəkin Qarabağdan qara əlləri.*

Bu şeir (sovet dövründə) çap olunandan sonra qalmaqla səbəb olmuşdu, lakin zaman sonralar şairin haqlı olduğunu göstərmış, hətta şeire musiqi də bəstələnmişdi. Şairin "Şuşanın yolları", "Çadırlar", "Xocalıda ərik ağacı", "Şuşa", "Şuşa gəlir yuxularıma", "Səni görəcəyəm haçan, Qarabağ?" və s. şeirlərində Vətən yanğısı, nisgili, həm də mübarizəyə, intiqama haray, qəlebəye böyük inam vardi:

*Səni görəcəyəm, haçan, Qarabağ?
Yurdun həsrətində oğulu, qızı!
Torpağı güzəştə biz razılaşsaq,
Əvvəl güzəşt edək vicdanımızı!!!*

Şairin "Yuxuda laylay eşidirəm" şeirlərinin lirik qəhrəmanı röyada qatar-qatar düzülmüş büssür kəhkəşanlar mühitini görür, onun başı Ayın köksündə, əli Zöhrə ulduzunun həndəvərindədir. Lakin bu qəhrəmanı yuxuda cəlb edən möcüzəli aləm xəyalə bənzər üfüqlər deyil, "yerlərdə yalanın, göylərdə ziyanın" olmadığı ideal dünyadır.

Cahani beiyi, kainatı ana bilən qəhrəmanı bu yuxudan heç oyanmaq istəmir, riyasız, yalansız aləmdə qalmaq istəyir. Bu, elə şairin öz isteyidir. Eyni dərdlə çırpinan Yer kürəsinin müxtəlif yerlərindən, milletlərindən yaza da orada Azərbaycanı görür. Nədən yazırsa-yazzın, onun şeirinin ruhu, canı, mayası Azərbaycadır. Uzaq mətləblərə toxunanda, başqa eləri təsvir edəndə də misraların arxasından ana yurdunu boyları: "Dünyalar içinde bir ayrı dünyam, Azərbaycan!", - deyirdi.

Onun masnavi şeirlərində, misralarında bir həzinlik vardı, musiqi süzülüb axıb gəldi. Bəstəkarların ən çox müraciət etdiyi bir poeziya idi, Nəbi Xəzri poeziyası. Respublikanın tanınan, sevilən müğənniləri o nəğmələri ürkəkə, sevə-sevə oxuyurdular. Onun təkcə "Azərbaycan" nəqarətli şeirlərini bir

mahnı, başqa bir ifa... Nəbi Xəzrinin "Azərbaycan" şeiri". Dünyaşöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin ifasında səslənən, bu böyük ustادın bütün konsertlərinin uvertürası, vizit kartı olan məşhur "Azərbaycan" nəgməsi... Yeni dövrün Vətən himni kimi səslənədi bu mahnı:

*Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan!..*

Onun "Azərbaycan", "Dərələr", "Ağ çıçəyim", "Səhər-səhər", "Mavidir", "Gələrmi, gəlməzmi", "Pəncərəmə qondu çıçək", "Sən danışanda", "Çinar", "Nar ağacı, nar çıçəyi", "Gənclik mahnısı" və s. mahnıları Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasındadır.

Nəbi Xəzri poeziyasında Cənub mövzusunun öz yeri vardı. Təbii ki, poeziyamızda müəyyən ənənələri olan bu mövzuda yazmaq təkrarlılıqdan uzaq, fərdi yaradıcılıq axtarışları tələb edirdi. Digər bir tərəfdən, cənub həsrəti, nisgili ister-istəməz onun bize yeni görünən poetik misralarının ruhuna çökür, fərqli ifadə tərzi yaradırdı. Şairin "Təbriz bayatları"ndakı səmiyyəti də öz mayasını bu nisgildən götürmüdü:

*Qar yağılıdır dizəcən,
Bu düzəndə o düzəcən,
Qələblərdə körpü olum
Uzanim Təbrizəcən.*

Təsadüfi deyil ki, duyğulu, həssas, vətənpərvər şair kimi Nəbi Xəzri ulu şairimiz Məmmədhüseyn Şəhriyarin üz tutduğu, bəyəndiyi sənətkarlardan olmuşdur.

Şairin dram əsərləri isə Azərbaycan teatrlarında uğurlu səhnə həyatını yaşıyordu. Onun "Sən yanmasan", "Əksəda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılinc", "Burla Xatun" pyesləri milli dramaturgiyamızı zənginləşdirən ədəbi nümunələlərdir.

Nəbi Xəzri ömrünün sonuna kimi, müxtəlif vəzifələrdə çalışıb, xalqına xidmət edib. 2007-ci il yanvarın 15-də dünyasını dəyişib. Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı, Ümumiyyətfaq Lenin Komsomolu mükafatı, Azərbaycan SSR Dövlət Mükafatı laureati, Azərbaycanın Xalq şairi idi. Ən böyük mükafatı isə xalq sevgisidir.

**Zümrüd QURBANQIZI,
"Respublika".**